

Azərbaycan Respublikası təhsil nazirinin
26 fevral 2014-cü il tarixli,
229 nömrəli əmri ilə təsdiq edilmişdir.

**Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının
91-ci ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin
Fəaliyyət Planı**

Sıra №		Tədbirlər	İcra vaxtı	İcraçılar	Qeyd
1		Respublikanın ali təhsil müəssisələrində onların peşə-ixtisas istiqamətlərinə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğunun, elm, təhsil və mədəniyyətin, iqtisadiyyatın, idmanın inkişafındakı roluna həsr olunmuş elmi və elmi-praktik konfransların keçirilməsi.	mart-aprel 2014	İ.Pirməmmədov G.Hüseynova Müvafiq ali təhsil müəssisələrinin rəhbərləri	
2		Ümumtəhsil məktəblərində, ilk peşə və orta-ixtisas təhsili müəssisələrində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş seminar, dəyirmi masa və ədəbi-bədii gecələrin təşkili.	mart-aprel 2014	A.Əhmədov N.Məmmədov K.Mikayılov Rayon (şəhər) təhsil şöbələri (idarələri) İlk peşə və orta-ixtisas təhsili müəssisələrinin rəhbərləri	
3		Ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə və orta-ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsinin keçirilməsi.	mart-may 2014	A.Əhmədov N.Məmmədov K.Mikayılov Rayon (şəhər) təhsil şöbələri (idarələri) İlk peşə və orta-ixtisas təhsili müəssisələrinin rəhbərləri	
	3.1.	Müsabiqənin rayon (şəhər) mərhələsi.	martın 15-dək	Rayon (şəhər) təhsil şöbələri (idarələri) İlk peşə və orta-ixtisas təhsili müəssisələrinin rəhbərləri	
	3.2.	Müsabiqənin yekun mərhələsi.	aprelin I yarısında Bakı	A.Əhmədov N.Məmmədov	

				şəhərinde	K.Mikayılov	
	3.3.		İnşa müsabiqəsinin yekun mərhələsi iştirakçılarının müəyyənləşdirilməsi.	martın 25-dək	A.Əhmədov N.Məmmədov K.Mikayılov	
		3.3.1.	Ümumtəhsil məktəbləri üzrə - hər rayon və şəhərdən 1 (bir) nəfər.			
		3.3.2.	Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrindən 10 (on) nəfər.			
		3.3.3.	İlk peşə təhsili müəssisələrindən 15 (on beş) nəfər.			
		3.3.4.	Orta-ixtisas təhsili müəssisələrindən 10 (on) nəfər.			
	3.4.		İnşa müsabiqəsi yazılarının qiymətləndirilməsi	müəyyən edilmiş müddətdə	F.Şahbazlı	
	3.5.		Ən yaxşı inşalardan ibarət kitabın nəşr edilməsi.	aprelin sonunadək	F.Şahbazlı R.Orucov	
	3.6.		Müsabiqənin yekun tədbirinin təşkili. Müsabiqə iştirakçılarının təltif olunması.	mayın 10-dək	Ə.Zeynalov E.Əliyev R.Orucov F.Şahbazlı H.Əliyev A.Əhmədov N.Məmmədov K.Mikayılov	
4.			Ümumtəhsil məktəbi şagirdlərinin iştirakı ilə rəsm müsabiqəsi və sərgisinin, müxtəlif növlər üzrə idman yarışlarının, incəsənət təmayüllü təhsil müəssisələrində şagird və tələbələrin iştirakı ilə yaradıcılıq gecələrinin təşkili.	mart-aprel 2014	H.Əliyev A.Əhmədov N.Məmmədov K.Mikayılov	
5.			Respublikanın təhsil müəssisələrində 2014-cü il mayın 10-da ilk dərsin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilməsi.	may	G.Hüseynova A.Əhmədov N.Məmmədov K.Mikayılov Ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri	